



Vaqif YUSİFLİ,  
filologiya elmleri doktoru

# UŞAQLARIN GÜLZƏR NƏNƏSİ

Gülzar İbrahimova artıq  
Gülzar Nənə kimi tanınır. Otuz  
ildən çoxdur ki, bu xanım  
uşaqlar üçün nağıllar, şeirlər,  
hekayələr yazır. Azərbaycanda  
uşaq ədəbiyyatının inkişafında  
Gülzar Nənənin ardıcıl  
fəaliyyəti göz qabağındadır.  
O, on ildən artıqdır rəngli, tərtibatı  
göz oxşayan "Şehriyə  
dünya" adlı jurnal nəşr edir.  
Heç kimə dil-ağız elemədən  
həm öz vəsaiti, həm də jurnal  
ların satışından əldə etdiyi və  
saitlə başa gəlir bu jurnal. İndiyə  
kimi jurnalın 60-dan artıq  
sayı çapdan çıxıb. Vaxt olub  
ki, bu jurnalın abunəcilərinin  
sayı on mini keçib. Gülzar Nənə  
indiyə kimi 52 kitab nəşr  
edib, 40 elektron kitabı da bu  
ra əlavə etsək, doğrudan da  
bu xanımın gördüyü işlərə  
heyrətlənməmək mümkün de  
yil.. Hələ bu harasıdır, Gülzar  
Nənə istedadı olan, bədii yara  
dıcılığı balaca yaşlarından  
həvəsi olan uşaqları başına  
toplayıb, Mirzə Şəfi Vazeh  
ədəbi məclisini təsis edib, o  
məclisdə uşaqlar şeirlərini,  
hekayələrini oxuyur.

Mə nonu ilk növbədə, müasir  
uşaq nağıllarının müəllifi kimi  
tanıyalıram.

Nağılı şifahi xalq ədəbiyyatı  
nın-folklorun ən qədim janrların  
dan biridir və bu barədə səhəbə  
açmağa elə bilmərəm, ehtiyaj du  
yulmur. Biz hamımız uşaqlıqdan  
nağılları sevmişik, onların qana  
dında dünyani gəzib-dolanmış  
səq. Biz nağıllarda qara qüvvə  
lərlə çarpışan qəşərəmanların  
ağlına, igidiyinə heyrən qalmış  
səq. Özümüzü onlara bənzətmek  
istəmişik.

Div, Zümrüt quşu, Xızır pey  
ğəməber, uçan xalça, qurd,  
ilan, əfsanevi quşlar uşaqlıq il  
lərində anamızdan, nənəmiz  
dən eşitdiyimiz nağılı tipləri  
olub. Nağılları kimi yaradıb? Bu  
barədə elm birmənalı şəkilde  
"Xalq" ifadəsini işlədir. Amma  
hər halda hər hansı bir folklor  
nūmunəsinin ilk yaradıcısı olub,  
sadəcə olaraq, yazı meydana  
çıxmadığından bu nūmunələr  
ağızdan-ağiza dolaşaraq kollek  
tivin malına çevrilmişdir.

XX əsrde (elə indinin özündə də) ayrı-ayrı müəlliflər özleri  
nağıllar yazmağa başladılar. Təbii ki, bu nağıllar öz kökündən,  
ənənəsindən ayrıla bilməzdi. Amma yeni və müasir nağıllarda  
çağdaş dövrümüzün təfəkkürü,  
günümüzün reallıqları da öz əksini tapır.

Gülzar Nənə də belə müəlliflərdən  
biridir. Onun uşaq ədə  
biyyatının təbligatçısı kimi fə  
aliyyəti bizdə, geniş oxucu kütlə  
sində ancaq fərəh hissini doğurur.  
Öncə qeyd etməyi unut  
dum, Gülzar xanım "Bala dili"  
adlı curnal nəşr edir, hələ məktəb  
yaşı çatmamış uşaqlar üçün  
"Elli boy" silsiləvi rəngli kiab  
larla onları sevindirir. Həm də

bütün bunlarla kifayətlənməyib  
özü də nağıllar, tapmajalar, kiçik  
həcmli hekayələr qələmə alır.

Təbii ki, bütün bunları qiy  
mətləndirmək, dəyərləndirmək  
lazımdır və bizim məqsədimiz  
də budur ki, bu fədakar xanımın  
müasir uşaq ədəbiyyatı naminə  
gördüyü işlərə münasibət bildir  
məkdirdir.

Uşaqlar üçün yazmaq böyük  
lər, yaşıllar üçün yazmaqdan  
çox çətindir-deyirlər. Bu fikirdə  
müəyyən həqiqət vardır. Uşaqlıq  
dövrünü çıxdan keçmiş yaşı  
bir sənətkar üçün öz mühitin  
dən, yaşıdlarından, onların hə  
yat tərzindən yazmaq çətin de  
yil. Amma bu yaşı sənətkar  
uşaq dünyasından yazanda tə  
bii ki, müəyyən çətinliklərle qar  
şışlaşacaq. O gərək uşaqların,  
balajaların dünyasına yol tapa,  
onları maraqlandıran suallara  
onların öz diliyle cavab verə,  
körpələrin psixologiyasını yaxşı  
bile. Dahi rus tənqidçisi V.Q.  
Belinski yazırkı ki: "Uşaq şairi  
olmaq yox, doğulmaq lazımdır".

Gülzar Nənənin nağıllarını və  
hekayələrini oxuyanda da hiss  
edir ki, o, balacaların dünyasına  
yaxşı bələddir, onlarla öz dil  
lərində səhbət etməyi bajarır,  
uşaqları maraqlandıran suallara  
cavab tapa bilir və ən başlıcası,  
kiçik yaşılların istəyi, arzusu  
ona yaxşı tanıdır. Gülzar Nənənin  
bir neçə il bundan öqcə  
nəşr edilən "Mən uşaq deyiləm"  
kitabına toplanan nağıllar və  
hekayələr də dediklərimizə sübut  
ola bilər.

Onun adını çekdiyimiz bu ki  
tabında toplanan yazılar ilk növbədə,  
öz dilinin sadəliyi ilə seçilir.  
Gülzar Nənə mürəkkəb cüm  
lə qurmayı sevmir, belə olan  
hallarda da mürəkkəb cümlələr  
nin nisbəten sadəsini seçir.  
Çünki yaxşı bilir ki, uşaqlar on  
larla sadə dildə danışan həm  
səhbətini sevirler. Yazıların  
ikinci bir məziyyəti yığjam süjet  
ət malik olmasıdır. Əlbəttə,  
Azərbaycan nağıllarının eksə  
riyyəti mürəkkəb süjet qurulu  
şuna malikdir. Amma unutma  
yaq ki, Gülzar Nənənin təqdim  
etdiyi nağıllar azıyaşılı oxucular  
fürqətən qələmə alınıb. Üçüncü bir  
məziyyəti də qeyd etmək istəyirəm.  
Bu da ondan ibarətdir ki,  
Gülzar Nənənin hər bir nağılı,  
mövzusundan asılı olmayaraq  
bir və ya bir neçə xarakterik ob  
razla yadda qalır. Nehayət, ən  
vacib olan bir məziyyəti də nağıllar  
ve hekayələrin mövzusu ilə  
bağlıdır. Müəllif öz qəhrəmanları  
nın bir neçə məkanda təsvir  
edir: ailədə, uşaqlar aləmində  
və təbiətlə, quşlar, heyvanlar  
ələmi ilə ünsiyyətdə. Ona görə  
də mövzular tanışdır: uşaqların  
bir-birilə dostluğu, valideynə,  
xüsusiən, nənəyə, babaya ehti  
ram, onları maraqlandıran nə  
varsə, bu barədə bilgi əldə et  
mək səyi, quşlara, heyvanlara  
qayğı və s. Bunlar kiçik hekayə-

lərin əsas mövzularıdır. Yəni  
belə demək mümkünsə, sırf az  
yaşlıların ələmi. Təbii ki, bu  
hekayələrdə qoyulan qayə uşaq  
tərbiyəsinin müxtəlif komponen  
tlərini də əhəmət edir.

Budur, ərköyün bir qız "Biri  
vardı, biri yoxdu, Şamaxı şəhə  
rinin Sulut kəndində Nisə adlı  
qəşəng bir qız vardi. Hami bu  
qırırmı saçlı dəcəl qızı əzizləyir,  
sevirdi. Dəjəl qız da hamının  
sevgisinə hiss etdiyən daha da  
ərköyünləşirdi. Artıq Nisə ele ər  
köyünləşmişdi ki, hətta onu se  
vib-əzizləyənə, öpənə əl qaldır  
r, sillə vururdu".

Buna inanırıq. Ailələrdə belə  
ərköyün balalar az deyil. Bu ər  
köyün bala o qədər şıltaqdı ki,  
heyvanları, quşları, hətta böcə  
ləri də incidir. Və günlərin bir  
günü həyətlərinə uğub gələn bir  
alabəzək kəpənəyin ardınca qa  
çılıb onu tutmaq istəyir, tərsliyin  
dən əl çəkməyib onu axırajan  
qovur və meşəde azır. Ata-ana  
si, bütün kənd onu axtarmağa  
başlayır. Və gelib görürler  
ki bir ayı Nisənin həndəvərin  
de dolanır, hec kəsə ona yaxın  
laşmağa imkan vermir ki, qız  
yaxın dursun. Bəs necə olub ki,  
Nisə ayıya rast gəlib? "Nisə me  
şədə azanda qaranlığa düşdü,  
nə qədər axtardısa, evlərinin yo  
lunu tapmadı ki, tapmadı. Axı  
ra əlacı kəsildi, yorulub bir ağa  
cın altında oturdu. Elə orada da  
yuxuya getdi. Aylanda isə bal  
aca qız dəhşətli bir hadisənin şah  
idi oldu. Üç qara canavar onun  
üstünə gəlmək istəyir, ayı isə  
onları qovur, yaxına qoymurdu".

Nehayət, ayı canavarları qo  
vur, Nisə isə ayı ilə dostlaşır,  
onun bir gəzir, gilemeyvə ye  
yir, bulaqlardan su içirdi. Ovçu  
lar gəlib ayını vurmaq istəyəndə  
Nisə qışqırı ki, o, mənim dos  
tumdur, ona toxunmayın, məni  
canavarların əlində xilas etdi.  
Və hekayənin sonluğu belə bitir  
ki, bundan sonra Nisə daha hec  
vaxt heyvanları, böcəkləri incit  
mədi, ərköyünlük eləmədi.

Bu balaja hekayə həm tərbi  
yəvi-didaktik əhəmiyyətinə,  
həm də bədii təsir qüvvəsinə  
görə əsl uşaq hekayəsidir.

Uşaqlar üçün yazanda ilk  
növbədə, müasirlik amili  
oplana olmalıdır. Yəni o yazı  
həm müasir həyatdan alınmalıdır,  
həm də bir yazı etibarilə  
müasir olmalıdır. Sadə həqiqət  
lər müasir bədii biçimdə uşaqla  
ra çatdırılmalıdır. Məsələn, "Se  
hirlər dünya"nın 60-ci nömrəsin  
de "Xinalı qayanın sirri" adlı  
maraqlı bir nağılı-şekayaq diqqəti  
cəlb edir. İki qız-Gülebatın və  
Gültəkin meşəde azırlar, ancaq  
onlar Ağ atlı oğlanın köməyi  
xilas olurlar. Bu Ağ atlı oğlan isə  
xəstə şaha Nar ağacının çıçə  
kərələrindən dərib aparmalı və şah  
sağalmalıdır. Bu nağılda ke  
çmişlə indiki çağ birləşir. Başqa  
bir misal: balaca, hələ məktəbə  
getməmiş, quşlara, heyvanlara  
qayğı və s. Bunlar kiçik hekayə-

ayrılmayan bir uşaq Qarabağ  
hadisələrindən tam anlamaz.  
Çünki o, bu mühərabəni görməyib,  
sadəcə eşidib, amma mahiyyətini hələ anlamır. Gülzar Nənə "Evin kişisi" hekayəsində  
bu həqiqəti sade bir dillə balaja  
dinləyicilərinə başa salır. Budur,  
Xocalıya hücum zamanı: "Mən lap  
balaja olanda, qarla oynam  
yandaşlıqda əllərim donardı. Tez qa  
çılıb əllərim sobada qızdırırdım.  
Ya da anam onları nəfəsiyle qız  
dırırdı. Amma indi yandırırdı  
ayaqlarımı qar. Bir də baxdım,  
ayaqlarımın altından qan gəlir,  
qorxdum. Anama dedim. Anam  
başındakı yaylığını götürüb iki  
yerə böldü". Sonra illər keçir .

"Atam ermənilərlə döyüsdə qəhrə  
man kimi həlak olandan sonra  
anam həmişə deyirdi ki, mən  
evin kişisiyəm. ..Bir az da böyü  
səm, məktəbə gedəcəyəm". Nə  
hayət, bu uşaq başa düşür ki,  
Xocalıya hücum zamanı onun  
bacısını öldürüb. Bu uşaqın  
ise xəstəxanada ayaqlarını dizə  
qədər kəsirlər. Amma o ağlamır,  
çünki evin kişisidir.

Doğrudan da, qısa məzmu  
nunu danışlığımız bu hekayə  
təsirlidir. Vətənpərvərlik ruhu ilə  
yazılmışdır. Hekayə ilə tanış  
olan balaja dinləyiji və ya oxuju  
istər-istəməz mühərabə haqqında,  
Xojali barədə sual verəjək,  
bunları öyrənəndən sonra bir  
daha həmin hekayədə təsvir  
olunan uşaq rəğbəti artaqa,  
özü də onun kimi döyümlü ol  
mağışa çalışacaq.

Gülzar İbrahimova həm də  
şeirlər yazır və bu şeirlər də  
uşaqlarındır, yəni sadəlik, təbii  
lik və uşaq dünyasına bələdlik  
bu şeirlərin də məziyyətinə əv  
rilir. Məsələn, kuseyən bir uşaq  
ın obrazı necə təbii verilir:

**Mən küsmüşəm anamdan,  
O, məni çox istəmir!  
Hami oturub axşam,  
O mənə "durr-yat" deyir.**

**Dur gəl, kuklam, yanına,  
Bir bax mənim halıma.  
Az qalıram ağlayam  
İstəmirəm mən yatam!**

**Kinoya baxmamışam,  
Evcik oynamamışam.  
Kuklamın saçlarını  
Yuyub daramamışam.**

**Başım qarışib yaman,  
Ac qalmışam bayaqdan!  
İşim yaman dolaşib  
Çantamı yiğmamışam!**

**Mən hamidan küysürəm  
Məni çox istəmirler!  
Stol üstündə nabat  
Mənə deyirlər: "Sən yat!"**

Yaxud, Qar haqqında, yaz  
fəsli barədə yazılın şeirlər də  
belə sadə, anlaşıqlıdır. Hiss olun  
ki, Gülzar Nənə təbieti, hey  
vanlar aləmini uşaqlara sevdire  
bilir. Ən əsası odur ki, Gülzar

Nənə uşaqlara uşaq dilində, on  
ların anlayacağı tərzdə yazır.  
Uşaqlar arasında dostluğunu təb  
iliq edir şeirlərində ("Evcik-ev  
cik" şeirində olduğu kimi). Bu  
şeirlərdə babalar da, nənələr də  
iştirak edir, onların öyüdləri, nə  
sihətleri, nümunəvi həyat tərzlə  
ri tərbiyədici mahiyyət daşıyır.

Yene qayıdvırımlı Gülzar Nə  
nənin nağıllarına. Mən bu yazı  
da müəllifin bədii fantaziyas  
ının, təxəyyülünün balacaların  
maraq dairəsinə hesablaşdığını  
görürəm.. Müəllif Azərbaycan  
nağıllarına, xüsusi, heyvanlar  
haqqında nağıllara yaxşı bələ  
dir. O nağıllardaki obrazların  
cizgiləri, xarakter xüsusiyyətləri  
onun nağıllarında da bariz nəz  
ərə çarpır.

Müasir nağıl yaratmaq mədə  
niyyətini biz Gülzar xanımın  
"Dəniz balası" və "İlham və Fə  
rizənin nağılı" yazılarında da  
görürəm. Birincisini hətta miniat  
ür nağıl-povest də adlandırmış  
olur. Bu nağılda təsvir olunan  
hadisələr, təqdim edilən obraz  
lar, çoxşaxəli süçet onu göstər  
ki, müəllif canra, onun prinsiplə  
rinə yaxşı bələddir. Nağıl içində  
nağıl yaratmaq, sonra buqları  
məntiqi şəkildə bir-birilə əlaqə  
ləndirmək bajarığı "Dəniz bala  
sı"nda aydın nəzərə çarpır.

"İlham və Fərizənin nağı  
lı"nda isə Gülzar xanım qədim  
nağıl prinsipləri ilə müasir nağıl  
mədəniyyətini bir araya getirir.  
Nağıllın qəhrəmanları həm ke  
çmişin, həm də bu günün qəhrə  
manlarıdır. Müəllif onların sevgi  
sini, qısa müddəli şirin aile hə  
yatını təsvir edərkən boyalarını  
əsirgəmir. Onların ölümü də tə  
sirli səhnələrlə təqdim edilir.  
Nağılda İlham dəmirçidir, qılınc,  
nizə düzəldir. Öz sənətli fəxr  
edir. Amma bir gün ruslar və er  
mənilər obaya hücum çəkirlər,  
rastlarına keçəni qılından keç  
irrələr, mahalı çapılı-talayır, evlə  
rə od vururlar. İlham "sən mə  
nim qardaşımsın" deyən rus  
dostu Stepan və erməni dostu  
Valod onun düzəltdiyi qılıncı  
qəfil qaldırıb başına endirirlər.  
Fərizə isə bu dərədə dözməyib  
intihar edir. Göründüyü kimi,  
hadisələr keçmişdə baş verir.  
Bəlkə bunun da simvolik bir mə  
nası var. Yəni müəllif demək is  
teyir ki, İlhamlar, Fərizələr ötə  
əsrə də olub. Qardaş və dost  
dədidiyimiz xain qonşularımızın  
başımıza açdığı fəlakətlər əsrlər  
boyu davam edib. Buna görə də  
AYILMALIYIQ, BÜTÜN BUN  
LAR BİZƏ DƏRS OLMALIDIR!

Bu məqamda mən də Gü  
lzar İbrahimovanın hekayələri,  
nağılları və ilə bağlı qeydləri  
mi bitirir, müasir uşaq ədə  
biyyatının inkişafında müəy  
yen rolu olan bu xanıma yeni  
yaradılıqlı uğurları arzulayı  
ram. Onu da qeyd edim ki, bu  
gündərədə Güllər İbrahimova  
nın-Gülzar Nənənin 60 yaşı ta  
mam oldu...